

XALQDAN GƏLƏN SƏS



Əli Zalov
ADPU-nun Analitik və üzvi kimya
kafedrasının müdürü, kimya
elmləri doktoru

Mən adların şərtiliyi və qoyulan adların qorunmasının müqəddəsliyi haqqında dəfələrlə yazmışam. Belə bir məsəl var: "ad bostandır" deyərlər. Ad valideynlərin dünyagörüşünün bəhrəsidir. Arzuların məcmusudur. Övladların simasında çıçəklənəcəyi arzuların. Müqəddəslərin adına sahib olub bu ada nankor çıxanları, bu adın çəkisini, dəyərini qanmayanları, bu adın kölgəsində gizlənə iblis simasını gizlədənlərin arxasında danışmaq olmasın. Səbri də, dəyanəti də, güc də, qüdreti də təsdiq edənin şəxsiyyətidir, ləyaqətidir.

Vahid Əlioğlu. Bu ad haqqında təsadüfi söhbət açmadım. Bir anlığa rəşadət və güc mahiyyəti daşıyan, bu gün müasir Azərbaycan poeziyasının Füzuli zirvəsi kimi qəbul edilən Əliağa Vahidin adının qoruyucusu, keşikcisi olmaq, bu qaraçuxanı çiynnində duymaq nə qədər mənəvi zənginlik tələb edir.

Adını təsdiq edən özünü yaşıdır. Vahid Əlioğlunun 2003-cü ildən işiq üzü görmüş "Sevgi ürək yarasığı", "Sevən ürək kövrək olar", "Sevgi dolu ürəyim var", "Ürək yanmasa", "Təkcə sənsən ürəyimdə", "Sevən ürək həsrət çəkər", "Xocalı", "Ayrılıq olmayıyadı", "Ürəyimlə neyləyim" və "Kişi ömrü" kitablarını vərəq-vərəq çevirirəm. Və bu kitablar haqqında, bəlkə də, söz açmaq məqsədim deyil. Amma müəllifin daxili dünyasında gizli gələn və potensial enerji kimi qorunan hissələri açıqlamaq məqsədilə istər-istəməz onun kitablarına, yazdıqlarına söykənirəm.

Lazım gələn andaca, sərt və boz görünən insan necə həlim, duyğulu, şirin və duzlu söhbətləri ilə müsahibinə doğmalaşır, ünsiyyət bağlayır.

**Yolunda candan keçərəm,
Dindən imandan keçərəm.**

**Nəyə desən and içərəm,
Təkcə sənsən ürəyimdə.**

**Həsrətindən qoyma yanam,
Atəşə, oda qalanam.
Öldüm allah, mənim sonam,
Uçub başqa gölə düşdü.**

Bəli, insan həm də qoynunda böyüdüy təbiətin bir parçası, onun keyfiyyət daşıyıcısidir.

**Çalda göy təpədə ayaq izim var,
Uşaqlıq illərim qalıbdı orda.
Bax, məni özünə çekir o yerlər,
Dönmək istəyirəm o doğma yurda.**

**...Qartal qızı vuranda dağın başında,
Dağ kəli zirvədən enirdi inan.
O dağlar, dərələr, yollar, yamaclar,
Gözlərim önündən çəkilmir bir an.**

Mən adların şərtiliyi və qoyulan adların qorunmasının müqəddəsliyi haqqında dəfələrlə yazmışam. Belə bir məsəl var: "ad bostandır" deyərlər. Ad valideynlərin dünyagörüşünün bəhrəsidir. Arzuların məcmusudur. Övladların simasında çıçəklənəcəyi arzuların. Müqəddəslərin adına sahib olub bu ada nankor çıxanları, bu adın çəkisini, dəyərini qanmayanları, bu adın kölgəsində gizlənə iblis simasını gizlədənlərin arxasında danışmaq olmasın. Səbri də, dəyanəti də, güc də, qüdreti də təsdiq edənin şəxsiyyətidir, ləyaqətidir.

Vahid Əlioğlu. Bu ad haqqında təsadüfi söhbət açmadım. Bir anlığa rəşadət və güc mahiyyəti daşıyan, bu gün müasir Azərbaycan poeziyasının Füzuli zirvəsi kimi qəbul edilən Əliağa Vahidin adının qoruyucusu, keşikcisi olmaq, bu qaraçuxanı çiynnində duymaq nə qədər mənəvi zənginlik tələb edir.

Adını təsdiq edən özünü yaşıdır. Vahid Əlioğlunun 2003-cü ildən işiq üzü görmüş "Sevgi ürək yarasığı", "Sevən ürək kövrək olar", "Sevgi dolu ürəyim var", "Ürək yanmasa", "Təkcə sənsən ürəyimdə", "Sevən ürək həsrət çəkər", "Xocalı", "Ayrılıq olmayıyadı", "Ürəyimlə neyləyim" və "Kişi ömrü" kitablarını vərəq-vərəq çevirirəm. Və bu kitablar haqqında, bəlkə də, söz açmaq məqsədim deyil. Amma müəllifin daxili dünyasında gizli gələn və potensial enerji kimi qorunan hissələri açıqlamaq məqsədilə istər-istəməz onun kitablarına, yazdıqlarına söykənirəm.

Lazım gələn andaca, sərt və boz görünən insan necə həlim, duyğulu, şirin və duzlu söhbətləri ilə müsahibinə doğmalaşır, ünsiyyət bağlayır.

**Yolunda candan keçərəm,
Dindən imandan keçərəm.**

elə bil hər kəsin bildiyini yenidən keşf edir. Azərbaycan ədəbi mühitində şair kimi tanınan Vahid Əlioğlunun yaradıcılığında maqnitin cazibe qüvvəsi var. Özünün şirinliyinə, səmimiliyinə çekir oxucunu, döndərir yolundan, qaytarır özünə tərəf. Onun bu fitri qabiliyyəti, ona verilən fiziki və psixi imkanların sərhəddini keçməsile bağlıdır. Qəribədir, uzun müddət başqa sahədə çalışın, polis polkovniki Vahid Əlioğlu bədii ədəbiyyat sahəsindəki əsərlərində qurduğu süjet, yaratdığı obraz, ahəstə tonlarla, müxtəlif boyalarla yaradılaraq böyük təsir qüvvəsinə malik olur. Bir sözlə, hadisələrin təhlili, araşdırılması, obrazları qarşı-qarşıya qoyub münasibətlərə elə don geydirib eśl etli, canlı insan surətlərini yaratmaq, nəhəng ədəbiyyat sahiblərində olduğu kimi təsvir edir.

**Can evim dərddən yanası,
Sənsən könlümün sonası,
Yaşamağın nə mənası?
Səndən sonra.**

**Həsrət məni məndən alıb,
Bir çəkilməz dərdə salıb.
Ürək yanıb, can qocalıb
Səndən sonra.**

**Mən qırılmış saz simiyəm,
Dənizdə batmış gəmiyəm.
Anasız uşaq kimiyəm,
Səndən sonra.**

**Qayıqlarım başdan aşdı,
Dəniz könül coşdu, daşdı.
Daha mənə qəm yoldaşdı.
Səndən sonra.**

Bədii - fəlsəfi təfəkkürün vüsətini eks etdirən belə məqamlar klassik söz ustadlarının fəlsəfi düşüncələrinin davamı, yeni bir təzahür, daha doğrusu, yenilik köhnənin üzərində qurulan kimi özünəməxsus təzahürdür.

Vahid Əlioğlunun yaradıcılığını tədqiq etdikcə onun bədii sözü dərindən duyduqca, böyük ədəbi zövqə malik olduğu aşkarlanır.

Onun yaradıcılığında poetik fikirlə fəlsəfi fikir sadəcə birləşmir, həm də qaynayıb qarışır və neticədə fikir, mühakimə hissə, duyğuya üstün gelir. Elə bili ki, hadisələri ustalıqla firçadan keçirib, rənglər əlemindən adladıb tabloya çəkən rəssam yavaş-yavaş dəlil-sübütla danişan müdrik filosofa çevrilir.

**Haqq yoludur getdiyim yol,
Haqdan dönmərəm bircə yol.
Tanrı, məndən arxayı ol,
Kişi kimi yaşayıram.**

Vahid Əlioğlunun kitabları əsasən məhəbbətə - ulu yaradana, ataya, anaya, ailəyə, övladlara olan sevgiye həsr edilibdir. Və bu məhəbbətin nə olduğunu onları oxuduqca daha dərindən anlayırsan.

Onun fikirlərinin fəlsəfi gücü, poetik dəyəri və həyat həqiqətlərinə işiq tut-

nin sürəti ilə canlı Azərbaycan xəritə-sini asta-asta addimlayan yox, yüyüre-yüyüre dolanan bir döyüşü obrazı var. Şəhid olan, el-qolunu, gözünü itirən, ayaqlarından zəlil olan Vətən oğulları ilə bir sırada dayanan müəllif obrazı.

"Ürəyimlə neyləyim?" kitabına ön söz yazmaq qismətinə düşmüş professor Adil Babayev fikrini belə təsdiq edir: "Vahid Əlioğlu "Ürəyimlə neyləyim?" kitabına ürək ağrısı ilə yazmış olduğu "20 yanvar" poemasını da daxil etmiş, ötən əsirin 90-ci illərində Sovet ordusunun töötmiş olduğu hadnisələri nəzmə çəkmışdır. "20 yanvar" poemasında azadlıq deyə hayqırın bir millətin Sovet ordusu tərəfindən iri çaplı pulemyotlardan atəşə tutulmasını, Bakı küçələrinin qanla suvarılmasını qələmə almış, azadlıq yolunda canından keçmiş soydaşlarımızın unudulmaz xatırsını böyük ehtiramla yad etmişdir. "20 yanvar" poeması ilə şəhidlərimizə möhtəşəm bir abidə ucaltmağa müvəffəq ola bilmişdir."

Ümumiyyətə, V. Əlioğlu hadisə və əhvalatların zahiri təsvirinə yox, daxili mənəvi-psixoloji tərəfinin açılmasına daha çox meyl edib. Müəllif bu gün də inadından dönmür. Haray çəkir:

**Vətən özü boyda ocaqdı, pirdi,
Vətən anamızdı, bu Vətən birdi.
Hər şəhid məzarı müqəddəs yerdidi,
Sırlı könüllərin sirdəsi mənəm.**

Vahid Əlioğlunun şeirlərində insanları sevmək, xalqın səadəti müəllifin ən ülvı arzusudur və o, bu arzuya xidmet edən bir-birinə bağlı ideyalar silsiləsi yaradmışdır. Bir növ yaradıcılığı ile insanlışa şərəf, ucalıq gətirən fəlsəfi-poetik konsepsiya yaradılmışdır. İnsanı alçaldan, cılızlaşdırın, cəsarətsizliyini, qorxaqlığını, nadanlığını, psixoloji kökləri, fizioloji durumu Vahid Əlioğlu yaradıcılığında böyük məharətlə açılır.

"Vahidin şeirləri adamın imanını saflaşdırır. İmanı saflaşan adamın əməli də, qanı da, canı da, hiss və duyğuları da saflaşır. Onun şeirləri bizi mənən saflaşdırır, şeirlərin firtına ruhu

qara qüvvələri günəşin üzüne kölgə salmağa qoymur.


...Vahid Əlioğlu, ancaq məhəbbət şairi deyil, o, həm də cəmiyyəti düşündürən problemləri, insan dərdlərini, ağrılarını... da qələmə alır və bu zaman onun qəleminin keskinliyi özünü qabarq göstərir. O, bir şair kimi, həm də bir vətəndaş kimi zülmə, həqarətə, yalana, qorxuya, mütiliyə, haqsızlığa qarşı haqqın söz qamçısından məharətle istifade edir". İqtibas etdiyim bu fikirlər professor Məhərrəm Qasımlıya məxsusdur.

"Təkcə sənsən ürəyimdə" kitabında (Bakı-2011) "Debed çayı" adlı şeir var. Bu şeir romantik duyğulara malik olan, təbiəti sevməyi bacaran bütün oxuculara könül açan, qəlb oxşayan hissələr yaradır. O anda adamın gözləri qarşısında yatağına siğmayan, kükreyək bənd-bərəsinə meydan oxuyan, amma çöllər rüzi-bərəket verən dəlisov bir çay gəlir. Baxırsan-baxırsan dalğaları yazda xoş nəğmə oxuyan bu çöllər gözəli Debed çayı öz qoynunda nə qədər cavın uşaqlıq sırınnı qoruyub saxlayır. Bax budur insani yenidən özüne çəkib aparan möhtəşəm qüvvə. Bu əsərdə müəllif çox ustalıqla, daha doğrusu həssaslıqla anamız təbiətin təsviri ilə insan psixologiyasını çarparlaşdıraraq bədii ədəbiyyatda özünəməxsus şəkildə çox maraqlı orijinal düşüncələr mənbəyi yaradır.

Vahidin əsərlərində romantizim və realizm bir-birinə qovuşur. Kifayət qədər həssas olmayan, fəhmi az olan oxucu onun bu çarparlaşdırmasını ayırd edə bilməz. Ədəbiyyat tarixində eyni bir əsərdə romantizmi və realizmi qovuşdur, onlara bərabər pay verən sənətkarlar haqqında bir sıra faktlar vardır. Məsələn, dünya ədəbiyyatının korifeylerindən olan Hüqo "Şəfillər" əsərində belə bir piryom işlətmışdır.

Ümumiyyətə mən Vahidin ədəbi yaradıcılığı ilə müəyyən qədər tanış olmuşam. Onun yaradıcılığı xalqın qəlbindən, kökündən süzülüb gələn saf, təmiz bühlur bulaqdan su içmişdir. Mənim aləmimdə şair V. Əlioğlu qıjovla axan coşqun dağ çaylarına oxşayır. Axıb-axıb dəryalara dönür, yenə doğulduğu, göz açlığı zirvələri unutmur, vəfasız çıxmır. Dumana, yağışa çevrilib ucalara, zirvələrə qaydır.

Vahid Əlioğlunun əsərləri mənim zənnimcə, insanların qismət, tale və ölüm kitabıdır. Onun yaradıcılığını yeni zəfərlər, yeni üfüqlər gözləyir.



ması göz qabağındadır. Mən bilərkədən bədii dəyəri, mübahisəsiz şairin poetik duyumunun etalonu olan misraları seçmədim. Və bununla da öz fikrimi belə bir məntiqlə təsdiq etmək istədim ki, Vahid Əlioğlu bir şair kimi Azərbaycan ədəbiyyatşunaslarının - yazıçılarının boy sırasında öz yerini, mövqeyini dəqiqləşdirmiş, müəyyən etmiş bir şair kimi yaşıyacaq. Yeri gəlmışken onun "20 yanvar" adlı poemasını xatırlatmalıyam. Döyüşən şeirlərin, Vətən torpağının hər qarışına keşik çəkən əsgər silqəli şair məntiqi ilə yoğrulmuş kəskin ruhlu bu poema Vahidin Vətən məhəbbəti haqqında tam dolğunluğu ilə təsəvvür yaradır.

**Verilib yadlara Təbriz, Zəngəzur,
Bir də gözəl diyar-Borçalı eli.
Bu xalq bir-birindən ayrı düşəli,
Yamanca qırılıb Vətənin beli.**

Bu poemanın hər səhifəsində kəmə-kəlmə, söz-söz ürək döyüntüleri